

Mubariz Xasay oğlu Əsədov

Sabina Arzu qızı Hüməbatlı  
Azərbaycan Dövlət Pedagoji Universiteti

## İBTİDAİ SINİFLƏRDƏ RİYAZI MƏSƏLƏ HƏLLİNİN ÖYRƏDİLMƏSİ

Mubariz Xasay oğlu Asadov

Сабина Ару гызы Гумбатли  
Азербайджанский Государственный Педагогический Университет

## ОБУЧЕНИЕ РЕШЕНИЯ МАТЕМАТИЧЕСКИХ ЗАДАЧ В НАЧАЛЬНЫХ КЛАССАХ

Mubariz Khasay Asadov

Sabina Arzu Humbatli  
Azerbaijan State Pedagogical University

## TEACHING SOLUTIONS OF MATHEMATICAL TASKS IN PRIMARY GRADES

**Xülosə:** İbtidai siniflərin riyaziyyat kursunda məsələ həlli əsas təlim vəsiyətlərindən biri hesab olunur. Məsələlərin müxtəlif əsaslar üzrə təsnif edilməsi və təlim prosesində onlardan səməralı istifadə həmçən aktualdır. Bu məqalədə məsələ həlli zamanı mövcud problemlər aşadırılmışdır.

**Açar sözərlər:** məsələ həlli, komiyət, riyazi biliklər, alqoritmik məsələlər, məntiqi məsələlər

**Резюме:** Решение математических задач в начальных классах считается одним из средств обучения. Всегда актуально классифицировать задачи по различным основаниям и эффективно использование их в процессе обучения. В этой статье были изучены проблемы при решении математических задач.

**Ключевые слова:** решение задач, величина, математические знания, алгоритмические задачи, логические задачи

**Summary:** Solving mathematical tasks in primary classes considered one of the main tutorials. It is always relevant to classify tasks of various bases and their effective use in the process of teaching. In this article problems at the solving of mathematical tasks have been investigated.

**Keywords:** problem solving, magnitude, mathematical knowledge, algorithmic tasks, logic tasks

Təhsildə aparılan işlətlər və təlimdə tətbiq olunan mütəsir texnologiyalar şagirdlərə həzir və əzər şəkildə biliklərin verilməsinin əleyhinidir. Təcrübə göstərir ki, əldə olunan riyazi biliklər praktik məsələlərin həllinə tətbiq ediləndə şagirdlərdə həmin fənnə qarşı inam artır. Nəzəri biliklərin praktikaya tətbiqi şagirdlərdə yaradıcı fəaliyyətin inkişafına imkan yaratır. Məsələ həlli etmək bacarığı şagirdlərin riyazi biliklərin anlayışlarının mənimşənilmə göstəricisi kimi

da qəbul edilə bilər. Məsələ və onun həlli edilməsi hər bir insanın gündəlik fəaliyyətində qarşılışlığı mühüm anlayışlardan biridir. İnsanların məsələdə rast gəldiyi bəzi məsələlər sərf riyazi məsələ olub riyazi hesablamalar vasitəsilə həll edilir. İbtidai sinif şagirdlərinin riyazi və məntiqi təsəkküflərinin formallaşması, öyrəndikləri nəzəri və praktik biliklərin real həyatla əlaqələndirilməsi, əsasən, məsələ həlli vasitəsilə həyata keçirilir.

### İbtidai siniflərdə riyazi məsələ həllinin öyredilməsi

Mülliəm çalışmalıdır ki, sinifdə təkif olunan məsələlərin məzmunu real həyatdan götürülsün və məsələnin məzmunundakı komiyətlərin addı qeymətləri reallığı etdirsin. Aşağıdakı məsələləri nəzərdən keçirək:

1. Sahisi 20 sm<sup>2</sup> olan düzbucaqlı iki hissəyə ayıraq, alınan hissələrin sahəsi nə qədər olar?

2. Sahisi 20 sm<sup>2</sup> olan düzbucaqlı iki bərabər hissəyə ayıraq, alınan hissələrin sahəsi nə qədər olar?

Həndəsa məzmun xəttinə aid olan bu məsələlərin həlli prosesində şagirdlər məlum biliklərden istifadə etmək, analiz yolu ilə yeni biliklər ilə etibarla imkan yaratır. Məlumatdakı, sahə anlayışı ibtidai siniflərin riyaziyyat kursunda öyrənilən əsas komiyətlərdən biridir. Komiyət adı olaraq əsas xassələrdən biri onun addı qeymətinin müsbət addıla ifadə olunması və additivlik xassəsinin ödənilməsidir.

İbtidai siniflərdə yalnız mənfi olmayan tam adədlərdən istifadə olunduğu üçün məsələ 1-in sonlu sayıda müxtəlif həlləri mövcuddur. Məsələnin həlli zamanı motivasiyanı gücləndirmək üçün şagirdlərə aşağıdakı suallarla müraaciət etmək olar:

- düzbucaqlı iki hissəyə ayırdıqda hansı formalı fiqurlar alırmış?

- düzbucaqlı iki hissəyə böldükdə bir üçbucaq alıma bilirmi?

- düzbucaqlı iki bərabər hissəyə ayırdıqda hansı həndəsi fiqurlar alıma bilir?

- düzbucaqlı üç, dörd hissəyə ayırdıqda hansı həndəsi fiqurlar alıma bilir?

Məsələ 1 yuxarı sinif şagirdləri üçün həlli təkif olunarsa (addı anlayışının genişləndirilməsi baxımından), onda bu məsələnin sonsuz sayıda həllinin olması nüticəsinə gəlmək olar. Lakin məsələ 2-nin ibtidai və ya yuxarı sinif şagirdləri üçün həlli edilməsindən asılı olmaraq, onun yeganə həllinin olması nüticəsinə gəlmək olar. Deməli, bəzi məsələlərin həllində alınan nüticələr fərqli olub və bunun əsas sabobi şəxslər ifadəsinə riyazi ifadə şəkildə yoxlanımda hesab amallarının mənşəsinin düzgün dərk etməməsi hesab oluna bilər.

Məsələ 2-nin məzmununu məsələ 1-in məzmunundan yalnız "borabor" sözüne görə fərqlərin, "borabor" sözüne görə bu məsələlərin həlləri tamamilə fərqlənlərdir. Eyni zamanda, məsələ 2-nin həlli yeganədir və xüsusi halda məsələ 1-

in həllindən alınır. İbtidai siniflərin riyaziyyat kursunda həll olunan bəzi məsələlərin həllində "gohum", "alt" məsələ anlayışlarından geniş istifadə olunur. Bəzi məsələlərdən, adətn, verilmiş müraciət məsələnin bir neçə sadə məsələyə ayrılmış və ya ona uyğun məsələ ilə əvəz edilənə nəzərdə tutulur. Bu prosesin əsas məhiyyəti məsələdə verilən situasiyanı asanlaşdırmaqla şagirdin başa düşdüyü şəkildə əyanlaşdırma təsvir olunur. Məsələdə verilən situasiyanın reallaşdırılması elə modeləşdirmənin (yanılıyin) bir növüdür. Məsələnin məzmunun dərk edilməsi, məsələdə verilən situasiyanın əyanlaşdırılması zamanı şagirdlər müsəyyən çatınlılıqla rastlaşırlar.

Şagirdlərin məsələ həllində rast goldikləri çatınlıklar müxtəlif şəkildə xarakterizə oluna bilər:

- məsələnin növünün təsnif edilməsində və komiyətlərin arasındakı asılılıqların aşkar olunmasına yaranan problemlər.

- məsələnin məzmunun oxunmasında şagirdin riyazi nitqi ilə əlaqədar yaranan problemlər.

Bu halda məsələnin məzmunundə verilənlərin sohə təlaflı olunması və ya nüticənin riyazi ifadələrlə təsvirində yanlışlıqla yetirilən məsələ basa düşülür:

- verilən məsələnin sadə məsələlərə (alt məsələlər) ayrılması şagirdlər çatınlıqları çəkir. Təlim prosesinin bu mərhələsində şagirdlərin reproduktiv hazırlanıqlarının zoif olması və həmin mərhələdə fəndaxlı integrasiyanın təşkilində qüsürələrin mövcudluğuna nəzərdə tutulur;

- şagird məsələnin məzmunundakı komiyətlərin arasındakı asılılıqları düzgün riyazi dilə çevirə bilir. Buna əsasən kimi şagirdin səzərlər ifadəsinə riyazi ifadə şəkildə yoxlanımda hesab amallarının mənşəsinin düzgün dərk etməməsi hesab oluna bilər.

Məsələ ibtidai siniflərdə əsas komiyətlərin daxil edilməsi və ölçüləndiriləndən vəsiit kimi təsəkküfün yanına, şagirdlərin məntiqi və riyazi təsəkküfrüñ formalaşdırın və inkişaf etdirən praktik fəaliyyət növü kimi daxil edilə bilər.

Məsələ həlli təlimini, eyni zamanda, riyazi biliklərin praktikada, həyatda tətbiq edilməsinə və hər hansı bir situasiyada riyazişdirilməyə onun modelini qurmağı istiqamətləndirən vəsiit kimi həyata keçirilir.

Məlumdur ki, məsələlər didaktik məqsədlərinə görə idrakı, məşqetdirici və inkişafetdirici kimi təsnif olunması məsələdə iştirak edən kəmiyyətlərin asılılığından irali gəlir.

İdrakı məsələlərin həlli prosesində şagirdlər yeni biliklər, məşqetdirici məsələlərin həlli nəticəsində isə şagirdlər bacarıq və vərdişlər alda edirlər. Inkişafetdirici məsələlərin həlli nəticəsində şagirdlərin ümumi dünyagörüşü və yaradıcı təsəkkürü inkişaf edir. Standart olmayan riyazi məsələlər şagirdlərin riyazi intuisiyasını inkişaf etdirir (1). İbtidai siniflərin riyaziyyat kursunda həll olunan məsələlərin standart və qeyri-standart məsələlərin adlandırılması nisbidir. Inkişafetdirici məsələlərin həlli prosesində idrakı və məşqetdirici məsələlərin həllinə istinad olunur. Çoxluq baxımdan təsnif etsək, idrakı və məşqetdirici məsələlər inkişafetdirici məsələlərin alt çoxluğu kimi daxil edilə bilər. Məsələn, 2-ci sinifda həll olunan hər hansı məsələ qeyri-standart məsələ kimi qəbul edildiyi halda, həmin məsələ 3-cü sinifda standart məsələ kimi qəbul edilə bilər. Kurikulum əsasında yazılan riyaziyyat dörsliklərində qeyri-standart məsələlərin həllinə müəyyən yer ayrılmışdır. İbtidai siniflərin riyaziyyat dörsliklərində və müəllim üçün nəzərdə tutulan metodik vəsaitlərdə ümumi şəkildə məsələlərin təsnifinə yer ayrılmamışdır. Lakin dörsliklərda verilən məsələləri metodik baxımdan təhlil etdikdə müxtəlif növ məsələlərə rast gəlmək olar.

Məsələ həllində şagirdlərin rast gəldiyi çətinliyi aradan qaldırmaq üçün müəllim müxtəlif praktik metod və vasitələrdən istifadə edilə bilər. Məsələn, məsələnin məzmununun şəkillər, illüstrasiya, cədvəl və sxemlər vasitəsilə əyanişdirilməsi; sualsız məsələlərin təqdim edilməsi və s. Sualsız məsələnin tərtib edilməsi və bu tip məsələlərin suallarının şagirdlər tərəfindən müəyyən etməsinə imkan yaratmaq lazımdır. Bu şəkildə yanaşma olverişli və səməralıdır. Çünkü şagird məsələnin sualını qoymaq üçün onun məzmununu, kəmiyyətlər arasında asılılıqları, verilənləri ayırd etməlidir. Deməli, sualsız məsələnin verilmesi və sualı tapmaq, şagirdləri düşünməyə və öyrənməyə təhrük edən vasitədir. Bu üslub həm də şagirdə məsələ tərtib etməyin yollarını öyrədir. Şagird məsələ tərtib etməklə məsələnin riyazi strukturunu, yəni nəzəri materialları şürlü şəkildə dərk edir.

**Problemin aktuallığı.** Riyaziyyat təlimində məsələ həlli məzmun xatırlarının məzmunun açılmışında əsas vasitə hesab olunduğundan, onun tədqiqi həmişə aktualdır.

**Problemin elmi yeniliyi.** İbtidai siniflərin riyaziyyat kursunda məsələlərin müxtəlif əsaslar üzrə təsnif edilmişə zamanı şagirdlərin rast gəldiyi çətinliklər aşdırılmışdır. Məvcud problemlərin yanranma səbəbləri və onların aradan qaldırılması istiqamətləri müəyyən edilmişdir..

**Problemin praktik əhəmiyyəti.** Praktik yolla müəyyən edilmiş bilik və bacarıqlar əsasında təklif olunan metodik yanaşma ibtidai siniflərdə məsələlərin həlli prosesində istifadə oluna bilər.

#### Ədəbiyyat:

1. Həmidov S.S., Hacıyev N.M. Məktəbin ibtidai siniflərində məsələ həlli təliminin nəzəri və metodiki problemləri. Bakı, 2008.
2. Qəhrəmanova N.M. Riyaziyyat-4. Dərslik. Bakı, 2011.
3. Qəhrəmanova N.M. Riyaziyyat-4. Müəllim üçün metodik vəsait. Bakı, 2011.
4. M.A. Bantova və dr. Metodika преподавания математики в начальных классах. M., Просвещение, 2008.

E-mail: mubariz.esedov.66@mail.ru

Rəyçilər: ped. üelm.dok, prof. A.S. Adıgözəlov,  
ped. üfəls.dok, dos. S.C. Tagiyeva  
Redaksiyaya daxil olub: 04.12.2018.